



UFAZ haqqında

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən layihədir. Layihəyə Fransa tərəfindən Strasburq Universitetinin (Unistra) rəhbərlik etdiyi Fransa universitetləri konsorsiumu daxildir. Azərbaycan tərəfindən isə layihəyə Azərbaycan Təhsil Nazirliyi ilə sıx əməkdaşlıq əsasında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) rəhbərlik edir. 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərən bu universitetdə 4 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilir. Universitet ADNSU-nun nəzdində yaradılıb və məzunlarını ADNSU və Strasburq Universitetinin diplomları ilə təmin edir.

Vakant yerlər:

<i>Fizika müəllimi</i>
<i>Kimya müəllimi*</i>
<i>Riyaziyyat müəllimi</i>
<i>Komputer Elmləri müəllimi</i>
<i>Kimya/ Fizika Laborantı</i>

Namizədlərdən ən qısa zamanda ingilis dilində CV formalarını (pdf formasında) careers@ufaz.az elektron ünvanına göndərmələri tələb olunur.

1. Seçim prosesində aşağıdakı meyarlara cavab verən namizədlərə üstünlük veriləcəkdir:

- Yuxarıda adları göstərilən fənlər üzrə minimum təhsil səviyyəsi magistr dərəcəsinə malik olan və fərqlənmə diplomu ilə bitirənlərə;
- İngilis dilini yüksək səviyyədə bilən və bu dildə fizika və kimya fənlərini sərbəst şəkildə tədris etmək qabiliyyətinə malik olanlara;
- Laborant vəzifəsini tutmaq üçün bakalavr pilləsini bitirmiş namizədlərdən ən azı iki illik təcrübəyə malik olanlara;
- Akademik araşdırma və kimya və ya fizika sahəsində xaricdə laboratoriya təcrübəsi keçənlərə
- Xaricdə təhsil təcrübəsi olanlara (tam tədris, mobillik və ya təlim)
- Doktorantura dərəcəsinə malik olanlara;
- Xaricdə akademik tədqiqat və kimya sənayesi sahəsində laboratoriya təcrübəsinə malik olmaq (laborantlar üçün)
- Komputer elmləri sahəsində müxtəlif proqramlaşdırma dillərində tədris təcrübəsinə malik olmaq.

Kimya laborantının vəzifələri:

- Laboratoriya avadanlığının quraşdırılması və kimyəvi reaksiyaların hazırlanması;
- Laboratoriyanın resurslarla tam təmin edilməsi;
- Təhlükəsizlik prosedurlarının ciddi yoxlanılması və təmin edilməsi;
- Planlaşdırılan laboratoriya məşğələsindən əvvəl zəruri laboratoriya materiallarının toplanılması və hazırlanması;
- Laboratoriya məşğələsi zamanı laboratoriya müəlliminə kömək etmək;
- Laboratoriya işi başa çatdıqdan sonra laboratoriya materiallarının toplanılması

CV forması ilə yanaşı, namizədlərin peşəkar layihələrini təsvir edən və UFAZ-da işləmək üçün maraqlarını ifadə edən motivasiya məktubunu (ingilis dilində) yuxarıda qeyd olunmuş elektron ünvana göndərmələri xahiş olunur.

* Müəllimlərin ən az iki illik təcrübəsi olmalıdır.